

MÜƏLLİMİN ÖZÜNÜTƏHSİLİ

UOT 37.

Seyidəli Həsən oğlu Məmmədli

Azərbaycan Turizm və Mənəcənt Universitetinin
Dillər kafedrasının müdürü, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ DÖVLƏT DİLİ

Cəsidiyyət Həsən oğlu Məmmədli

Zəv. kafedrədər yaxıkoğlu Azərbaycanlıksı Üniverstetəmət Turizma və Mənəcəntinə,
doktor filosofii po pedagozike, doçent

AZƏRBAYCAN KANADA DEMOKRATİCSENKA RƏSPUBLİKA Vİ GOSUDARSTVENNYYI YAZIK

Seyidəli Həsən Məmmədli

Head of the Department of Languages of Azerbaijan University of Tourism and Management,
PhD in pedagogy, associate professor

THE DEMOCRATIC REPUBLIC OF AZERBAIJAN AND THE STATE LANGUAGE

Xüsus. Comi 23 ay hakimiyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti qisa zaman kasiyində digər sahələrdə olduğunu kimi dil, əlibər və tədrisə bağlı çox böyük işlər gərdi. Xalqın ana dilini - türk dilini - dövlət dilini elan etdi; yeni əlibər keçidin elni əsasını yaradı. Parlamentin 21 avqust 1919-cu ildə keçirilən iclasında Bakı Dövlət Universitetinin yaradılması və tədris dilinin türk dilini olmasından qərara verdi. Cümhuriyyətin dil siyaseti bütöv dairələrdə həyataya keçirilməyə başladı. Birinci və ikinci dərəcələri ibtidai məktəblər, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası qərar verdi və onun icrasına başlanıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az olsa da gördüyü işlər xalqımızın coxəsrlıq tarixində bütöv bir dövr təşkil edir.

Aşar sözlər: azad, Xalq Cümhuriyyəti, dil, türk dil, dövlət dil, müstəqillik, təhsil, tədris

Резюме. Азербайджанская Демократическая Республика, которая была у власти всего двадцать три месяца, провела большую реформу по языку, альфавиту и обучению, а также в других сферах. Она объявила родной язык народа – тюркский язык – государственным языком; создал научную основу для перехода на новый алфавит. На собрании, состоявшемся 21 августа 1919 года, парламент принял решение о создании Бакинского государственного университета и о проведении обучения в университете на тюркском языке. Языковая политика республики стала реализовываться во всех сферах общества. Совет министров Азербайджанской Демократической Республики принял решение о национализации начальных и средних школ, а также средних учебных заведений, и началась его реализация.

Хотя Азербайджанская Демократическая Республика существовала на короткий срок, но ее реформы являются основной частью многослойной истории нашего народа.

Ключевые слова: свободный, Демократическая республика, язык, турецкий язык, государственный язык, независимость, образование, обучение

Summary. The Azerbaijan Democratic Republic, which had been in power for only 23 months, undertook major reforms in language, alphabet and education, as well as in other areas. She declared the native language of the people - the Turkic language - the state language; created a scientific basis for the transition to a new alphabet. At a meeting held on August 21, 1919, the parliament decided to establish the

Azərbaycan Xalq Cümhuriyyəti və dövlət dili

Baku State University and conduct training at the university in the Turkic language. The language policy of the republic began to be implemented in all spheres of society. The Council of Ministers of the Azerbaijan Democratic Republic decided to nationalize primary and secondary schools, as well as secondary schools, and its implementation began.

Although the Azerbaijan Democratic Republic existed for a short time, but its reforms are the main part of the centuries-old history of our people.

Keywords: independent, democratic republic, language, Turkish language, state language, inconsistency, education, teaching.

1918-ci ilin 27 mayında Zaqafqazi Seyminin müsləmən fraksiyası özünü Azərbaycanın müvəqqəti Milli Şurası elan edərkən, Azərbaycanın müstəqilliyini bayan etmək qərarına galib və mayın 28-də Müstəqil Azərbaycan Demokratik Respublikası elan olub. Təsəssüf ki, 1920-ci ilin 28 aprelində AXČ-ni devirib yerində barqaralar olan sovet iqtimai-siyasi quruluşu mövcud olmuşdur 70 il maddəndən 1918-1920-ci illərin, yəni AXČ hakimiyətinin varlığı və mahiyətini xalqdan gizlədib onun haqqında danışınclar "xalq düşməni" elər edilərək cəzalandırılıb. XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini ikiinci dəfə qovuşduğundan sonra aparılan tədiqatlar iki ilin sırularını açıb xalqa bayan etdi. Məlum oldu ki, 28 aprel 1920-ci il tarixi heç de Azərbaycana "günsün doğduğu tarix" deyil, vətənimizin "qırıncı sovetlər" tərəfindən işgal günündür. Məlum oldu ki, zərər unutuludur 23 aylıq qisa zaman kasiyi xalqımızın, Azərbaycanımızın müstəqilliyini tərixdir. Müsəlman Şəhərinde ilk parlamentli respublika, milliyətindən, siyasi və dini mənşəyiyyatindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları barər həqiqələr vərən, dövlət sərhədlərini müsəyyənləşdirən, 113,9 min kv.km əraziyə və müstəqil dövlətlilikə ya malik şərsizliyi tərixdir.

Müəsəkkəb siyasi dövrdə fəaliyyət göstərən və 1920-ci il yanvarın 11-da Paris sülh konfransında müstəqil dövlət kimi tanınan Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət attributlarını qəbul etmiş, iqtisadiyyat, mədəniyyət, hərbi quşuculuq, səhiyyə, təhsil, ana dili sferalarda ciddi işlər görmüşdür.

Millatın mənəvi diriliyi, dövlətin isə müümət attributlarından olan dövlət dilisi məsələsinin AXČ hökməti diqqət mərkəzində saxlaşmış, 27 iyun 1918-ci il tarixli qərarı ilə türk dilini dövlət dilini elan etmişdir. Bu qərar ham də tarixi qərar idi. Çünki həmin gün Bakı Xalq komissarları Sovetinin hərbi birləşmələri ilə Qafqaz İslami ordusunu Goyçayda qarşı-qarşıya gəlmİŞ, AXČ-nin

müdafiəsinə qalxan Qafqaz İslami ordusu öz tarixi qələbəsini qalmış, bundan sonra qələbələr öz ardıcılığı ilə davam etmişdir.

Göyçaydakı qələbə və türk dilinin dövlət dili kimi qəbul edilməsi AXČ hakimiyətinin ciddi uğurlarından ididir.

27 iyun 1918-ci il tarixli qərarı Güllüstan və Türkmençay müqavilələri ilə Azərbaycanın iki bölgüsündən sonra ana dilinin dövlət dili kimi işlədirilməsinə aid ilk sənəddir. Bu, iyunun 16-də Göyçay köçən AXC hökmətinin Gənəcək ilə qararlarından biridir.

AXČ-nin dövlət dili ilə bağlı atdıq adımdan düşüñülmüş addım idi. Ölkənin mahkəmə, daxili işlər idarələrində və digər sahələrdə çalışanların dövlət dilini bilməlmənin qədər olan müdaddətə hökumət müəssisələrində rus dilinin işlənməsinə icazə verilmişdir. Bu müvəqqəti tədris olmuş, idarəciliyidə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdur.

Türk dilinin asıl dövlət dili kimi işləməsi tərəbüsü ilə olaraq özünü Azərbaycan Parlamentinin dövlət dilini bilmərək qədər olan müdaddətə hökumət müəssisələrində rus dilinin işlədildiməsi məsələsi parlamentə aid deyildi. Parlamentin istifadə etdiyi dövlət dil statusuna malik Azərbaycan türkəsi idi. Lakin digər millatların nümayəndoşlarının rus dilində çıxışlarına icazə verilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentindilində çıxış etiketləri dəl baxımdan maraqlı doğurur. İclas protokollarında Parlament üzvlərinin aşağıdakı müräciət formalarına rast gəlinir: "Həzərə", "Əfəndilər", "Möhtərəm parlament əzəsəsi", "Möhtərəm məclis üzvləri", "Möhtərəm məbuslar", "Möhtərəm parlament əzələri", "Möhtərəm parlament üzvləri". İclasların gedində, bəzi gərginliklər nəzərə alınmışsa, dil etiketi yətarinca gözönüldür.

Diqqətəlayiq məsələlərdən biri də türk (Azərbaycan) dilini bilməyənların bu dili öyrənmələri üçün kursların təşkil edilməsi, həmin

məqsədla hökumət tərəfindən 351 min manat vəsaitin ayrılması idi.

Cümhuriyyətin dil siyaseti bütün dairələrdə hayatı keçirildi. Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri Samad bay Mehmandarov 27 dekabr 1918-ci ildə orduñın dilinin türk (Azərbaycan) dilini olduğunu barəda əmər verdi. Ordudan xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər onu öyrənmək üçün bir ay vaxt müəyyənəşirildi.

Azərbaycan Xalq Cumhuriyyəti öz dil siyasetini hayatı keçirmək üçün təhsilin çox müüm sahə olduğunu ona plana çakdı. Hökumət 28 avqust 1918-ci ildə ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Homin qərarda göstərilirdi:

• Bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılır;

• Dövlət dil iştirakçı qaydada tədris olunur.

AXC dövründə tədrisə bağlı 6 qərar qəbul edilmiş, parlamentin 21 avqust 1919-cu ildə keçirilən iclasında Bakı Dövlət Universitetinin açılması və tədris dilinin dövlət dilində olmasına məsələsinə xüsusi diqqət yetirilmişdir.

Cümhuriyyət hökuməti qısa zaman kəsində dil, tədris və təhsilə bağlı qəbul etdiyi bu qərarlar çox mühüm tarixi rol oynamışdır 1919-cu ildə Maarif Nazirliyinin xüsusi komissiyasının xattı ilə "Türk əlifbası", "Təzə elmi-hesab", "İkinci il", "Yeni məktəb", "Ədəbiyyat dörsəri", "Rəhbər" cəbr dörsəkləri nəşr olunmuşdur. Azərbaycanda XIX əsrin sonlarında M.F. Axundzadə ilə başlayan orab əlifbasının islah edilməsi, yeni latin əlifbasının qəbulu kimi məsələlər XX əsrin əvvəllərində də aktuellığını

saxladılarından olduğundan cumhuriyyət dövründə çox qızgın şəkildə müzakirə olunur, mülkəlif mülliəflərin layihələrinə münasibət bildirilirdi. Aparılan içtimai müzakirələrin nəticəsi olaraq hökumət məsələyə müdaxilə edərək "ərəb əlifbası" islahatı üzrə komissiyanın yaradılması haqqında Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 427 sayılı qərarın qəbul edilir. Qərara müvafiq olaraq, Xalq Maarifi naziri yanında xüsusi komissiya yaradılır. Komissiya "Son türk əlifbası" adlı layihəni çap etdirir. Lakin bu məsələnin Parlamentdə müzakirəsinə imkan olmur. 28 aprel 1920-ci il dövlət çevrilmiş əlifba islahatını saxlayır.

Azərbaycan Xalq Cumhuriyyətinin ömrü zamancı kiçik olsa da, gördüyü işlər xalqımızın çoxəsrlər tarixində bütöv bir dövr təşkil edir.

Cümhuriyyət dövründə dil, əlifba, tədrisə bağlı qəbul olunan qərarlar hamin dövr üçün böyük əhəmiyyət kəsb etdirdi. Bunun nəticəsidir ki, hamin dövründə dil və təhsillə bağlı qəbil olunmuş qərarlar sonrakı dövri üçün də öz aktuellığını qoruyub saxladı.

Problemin aktuallığı. Azərbaycanda ilk Demokratik Cumhuriyyətin yaranması və onun hayatı keçirdiyi islahatlar, xüsusi, dillə bağlı gördüyü işlərin uzun müddət xalqdan gizlənmiş saxlanmasına rəğmən mövcud müstəqillilik illərində varislik prinsipini nəzərə alaraq həmin məsələlərə qayitmağın vacibliyi.

Problemin yeniliyi. tarixi faktların ortaya çıxarılması, mövcud dövlət dilinin varislik prinsipi əsasında təqdim olunması.

Problemin praktik əhəmiyyəti. dilimizlə bağlı müəyyən suallara cavabların tapılması.

Ədəbiyyat:

1. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, I cild. Bakı: Lider, 2004.
2. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, II cild. Bakı: Lider, 2005.
3. Mərdanov M., Quliyev Ə. Azərbaycan təhsili Xalq Cumhuriyyəti illərində. (1918-1920). Bakı: Çəlioğlu, 2003.
4. Nəzirli Ə. Azərbaycan Respublikasında xalq təhsili. (1918-1920), (rus dilində). Bakı: Nurlan, 2008.
5. Nəzirli Ə. Arxivlərin sırrı açılır. Bakı, 1999.

Rəyçilər: ped.ü.fols.dok., dos. A.X. Hacıyev,
ped.ü.fols.dok., dos. T.S. Pasayev
E-mail: aynur.tehmezova@mail.ru
Redaksiyaya daxil olub: 04.01.2019